

**Azərbaycan Respublikası Vergilər Nazirliyinin
Tədris Mərkəzi**

“Gəlirlərin, xərclərin, və maliyyə nəticələrinin uçotu” mövzusu üzrə

TƏLİM MATERIALI

Dinləyicilər	orta və kiçik menecerlər (mütəxəssislər);
Təhsilalma forması	əyani;
Tədris müddəti	2 saat;
Müəllif	Tanrıverdiyev Qalib Əziz oğlu., İqtisadiyyat və menecment kafedrasının dosenti;

Tədrisin məqsədi - Gəlirlərin, xərclərin, və maliyyə nəticələrinin uçotu haqqında dinləyiciləri marifləndirmək, onların uçotunu həm nəzəri, həm də praktiki cəhətdən izah etməkdir. Dinləyicilər təlimin sonunda gəlirlərin, xərclərin və maliyyə nəticələrinin uçotunun nəzəri və praktiki tərəflərini bilməlidirlər.

MÜNDƏRİCAT

1. Müəssisə və təşkilatlarda fəaliyyətin nəticələri və bununla bağlı digər əməliyyatlar üzrə sintetik uçotun aparılması.....	3
2. Gəlirlər.....	3
3. Əsas əməliyyat gəliri.....	3
4. Sair əməliyyat gəliri.....	5
5. Fəaliyyətin dayandırılmasından mənfəətlər.....	6
6. Maliyyə gəlirləri.....	6
7. Satışın maya dəyəri.....	7
8. Mənfəətlər (zərərlər).....	8
9. Mənfəət vergisi.....	9

I.Müəssisə və təşkilatlarda fəaliyyətin nəticələri və bununla bağlı digər əməliyyatlar üzrə sintetik uçotun aparılması

Fəaliyyətin nəticələri və bununla bağlı digər əməliyyatlar üzrə sintetik uçotun aparılmasının əsas məqsədi hesabat dövrü ərzində göstərilmiş xidmətlərin, görülmüş işlərin təqdim edilməsi üzrə tanınmış gəlirlərin, xərclərin, hesablanmış mənfəətin, hesablanmış kapital ehtiyatının, bölüşdürülməyən mənfəətin (ödənilməyən zərərin) cəmi məbləğləri barədə dəqiq məlumatın əldə edilməsindən ibarətdir.

Təşkilatlarda fəaliyyətin nəticələri və bununla bağlı digər əməliyyatlar üzrə mühasibat yazılışları (müxabirləşmələr) **memorial order № 8**-də aparılır.


Fəaliyyətin nəticələri və bununla bağlı digər əməliyyatlar üzrə mühasibat yazılışlarının (müxabirləşmələrin) verilməsi aşağıdakı kimi həyata keçirilir:

-fəaliyyətin nəticələri və bununla bağlı digər əməliyyatlar üzrə sintetik uçot hər hesab (subhesab) üzrə memorial orderlərə əsasən aparılır;

-memorial orderlərdə gəlirlərin, xərclərin, mənfəətin (zərərin), o cümlədən kapital ehtiyatının, bölüşdürülməyən mənfəətin (ödənilməyən zərərin) hesabat dövrü ərzində əldə edilmiş cəmi məbləğləri barədə məlumatlar öz əksini tapmalıdır.

II.Gəlirlər

Hesablar planının 6-cı bölməsində Mənfəət və zərər haqqında hesabatda təqdim edilməli olan gəlir növləri barədə ümumiləşdirilmiş məlumat təqdim olunur. Bu gəlir növləri 6Nöli Milli Mühasibat Uçotu Standartına uyğun olaraq 4 əsas kateqoriyaya, o cümlədən əsas əməliyyat gəliri, sair əməliyyat gəlirləri, fəaliyyətin dayandırılmasından mənfəətlər və maliyyə gəlirlərinə bölünür.




III.Əsas əməliyyat gəliri

Əsas əməliyyat gəliri müəssisənin əsas fəaliyyət növündən əldə olunan gəlirdir. Bu gəlirin tanınması və qiymətləndirilməsi 6Nöli Milli Mühasibat Uçotu Standartına əsasən həyata keçirilməklə 601Nöli hesabda göstərməlidir.

Əsas fəaliyyətə aid olan malların satışı, xidmətlərin göstərilməsi, royaltildən, tikinti müqavilələrindən, icarədən və digər satış əməliyyatlarından daxilolmalar 601Nəli hesabda uçota alınır.

Tikinti müəssisələrində 601Nəli hesabın kreditində başa çatdırılmış tikinti obyektlərinin, yaxud podrat və subpodrat müqavilələri üzrə yerinə yetirilmiş işlərin sifarişçilərlə podratçı, yaxud subpodratçılar arasında hesablaşmalar üçün əsas sayılan sənədlər üzrə müəyyən edilmiş dəyəri (171 və ya 211 Nəli hesablar ilə müxabirləşməklə) əks etdirilir.



DT	KT	Əməliyyatın məzmunu
601	801	Malların təqdim edilməsi, xidmətlərin göstərilməsi, işlərin görülməsi, royalti gəliri və əməliyyat icarəsi üzrə gəlirlər, habelə digər əsas əməliyyat gəliri
801	701	Malların təqdim edilməsi, xidmətlərin göstərilməsi, işlərin görülməsi, royalti və əməliyyat icarəsi üzrə, habelə digər əməliyyat gəliri üzrə hesablanmış xərclərə

Hesabat dövrü ərzində mühasibat uçotu subyekt tərəfindən malların (işlərin, xidmətlərin) satışı, verilmiş borclara, kreditlərə görə hesablanmış faizlər, mühasibat uçotu subyektinin aktivlərinin istifadə etmə hüququnu təmin edən müqavilələrə əsasən icarəçi tərəfindən ödənilməli olan icarə haqları üzrə gəlirin tanınma meyarlarına uyğun olaraq hesablanmış qısamüddətli debitor borcları 211, 212, 213, 214, 215, 216, 217 Nəli hesabların müvafiq subhesablarının debeti və 601, 611, 631 Nəli hesabların müvafiq subhesablarının kreditində əks etdirilir.

Hesabat dövrünün sonunda maliyyə nəticəsini müəyyən etmək üçün satış hesablarında heç bir qalıq qalmamaq şərtilə 801Nəli hesaba silinir.

Əgər müəssisə satılmış malların geri qaytarılmasını qəbul etmək siyasətini tətbiq edirsə, bu zaman qaytarılan malların məbləği 602 Nöli hesabın debetində, pul vəsaitlərini uçota alan hesabların kreditində yazılır.

Misal: Müəssisə zəmanətlə vahidinin qiyməti 300,00 manat olmaqla 95 ədəd soyuducu satıb. Bundan 5 ədədi standartda uyğun gəlmədiyindən geri qaytarılıb. Mühasibat yazılışı cədvəldə göstərilib.

Alıcılara satılmış mallara (iş və xidmətlərə) görə güzəşt tətbiq olunursa satışın tam məbləği 601Nöli hesabın kreditinə, güzəşt məbləği isə 603Nöli hesabın debetinə yazılır.


Misal: Müəssisə 1 qutusunun qiyməti 6,00 manat olmaqla 160 qutu Pepsi-cola satıb. Əgər alıcı 100 qutudan artıq alırsa, artıq alınan hər qutuya görə 20% güzəşt edilir. Müvafiq mühasibat yazılışları cədvəldə göstərilib.

DT	KT	Məbləğ	Əməliyyatın məzmunu
171,211	601	28.470,00	Hazır məhsul, mallar və digər ehtiyatlar alıcıya təqdim olunur
221	171,211	2475,50	Satışdan kassaya daxil olub
601	801	40.090,90	Hesabat dövrünün sonunda satış mənfəətə silinir
211	601	28.500,00	Soyuducu satılıb. Cəmi 95 ədəd
602	223	1.500,00	Geri qaytarılıb- 5 ədəd
211	601	960,00	Pepsi-cola satılıb-160 qutu
603	211	72,00	Güzəşt edilib (6,00x20%x60)

IV.Sair əməliyyat gəlirləri

Sair əməliyyat gəlirləri 61-ci maddədə 611Nöli "Sair əməliyyat gəlirləri" hesabında uçota alınır. Buraya əsas fəaliyyətə aid olmayan digər gəlirlər aid edilir.





Misal : 1) Müəssisə rabitə xidməti fəaliyyəti ilə məşğul olur. Balansda olan 2 ədəd avtomobil 17.000,00 manata satılıb.

2) Dəyəri 12.500,00 manat olan silinən generatorun 980,00 manat məbləğində qiymətləndirilən bir hissəsi təsərrüfata yararlıdır.

Müvafiq məbləğlər 611Nəli hesabın kreditinə yazılır.

Debet 217, Kredit 611 – 17.000,00 manat;

Debet 207, Kredit 611 - 980,00 manat.

Misal: “AA” müəssisəsinin mühasibat uçotunda ilkin dəyəri ilə 10.000 manatlıq avadanlıq var. Həmin avadanlığın satışına kimi amortizasiyası 5.000 manat təşkil edib. Avadanlıq müəssisə tərəfindən 8.000 manata satılıb.

DT	KT	Məbləğ	Əməliyyatın məzmunu
223	611	8.000	Avadanlığın satışından 8.000 manat məbləğ banka daxil olub
731	111	5.000	Avadanlıq satıldıqdan sonra onun ilkin dəyəri silinir
112	731	5.000	Satılmış avadanlığın satış anına kimi hesablanmış amortizasiya ayırmaları silinir
801	731	5.000	Avadanlığın xərcə silinmiş qalıq dəyəri gəlirdən azaldılır
611	801	3.000	Avadanlığın satışından yaranan məbləğ mənfəətə silinir

611-1 Nəli “Torpaq, tikili, avadanlıqların və digər uzunmüddətli aktivlərin satışından gəlirlər” subhesabının kreditində yığılmış məbləğlər hesabat dövrünün mənfəəti kimi 611-1 Nəli subhesabın debetində və 801 Nəli hesabın müvafiq subhesablarının kreditində əks etdirilir.

V.Fəaliyyətin dayandırılmasından mənfəətlər

Müəssisənin fəaliyyətinin bir hissəsinin satılması nəticəsində əldə edilən gəlir 62-ci maddədə, 621Nəli “Fəaliyyətin dayandırılmasından mənfəətlər” hesabında uçota alınır.

Misal: Firma konfet və peçenyə istehsalı ilə məşğul olur. Maliyyə vəziyyəti nəzərə alınaraq konfet istehsal edən sex 74.500,00 manata satılır. Müvafiq məbləğ 621Nəli hesabın kreditinə yazılır.

Misal: “AA” firmasının taksi xidmətindən gəliri 100.000 manat, xərcləri isə 70.000 manat olub. Firmanın digər fəaliyyətdən gəliri 500.000 manat, xərcləri isə 510.000 manatdır. Qeyd etdiyimiz kimi firma taksi xidmətini tam olaraq dayandırır və taksilərin satışı həyata keçirilir. Firma hər iki fəaliyyəti əsas əməliyyat fəaliyyəti kimi uçota alıb.

Bu zaman müxəbirləşmələr aparılmasına baxaq:

DT	KT	Məbləğ	Əməliyyatın məzmunu
211	601	500.000	Digər fəaliyyətdən illik gəlir nəzərə alınıb
211	601	100.000	Taksi fəaliyyətindən illik gəlir nəzərə alınıb
701	00	70.000	Bütün taksi xərcləri nəzərə alınıb
701	00	510.000	Bütün digər fəaliyyət xərcləri nəzərə alınıb

601	701	580.000	Xərclər satışın maya dəyərindən satışa silinir
801	601	10.000	Digər fəaliyyətdən əldə olunan zərər birbaşa ümumi mənfəət (zərər) hesabına silinir
601	621	30.000	Mənfəət və zərər haqqında hesabatda ayrıca göstərilir

Qeyd: burada xərclər müxtəlif mənfələrdən yarandığına görə ümumi bir 00 saylı köməkçi hesab açmışıq.

VI.Maliyyə gəlirləri


Hesablar planının 63-cü maddəsində 631Nöli “Maliyyə gəlirləri” hesabı nəzərdə tutulub. Müvafiq hesaba faiz gəliri, qiymətdən düşmüş borclar üzrə faiz gəliri, əldə olunmuş dividend gəliri, maliyyə icarəsi üzrə gəlir, maliyyə alətlərinin ədalətli dəyərinin dəyişməsindən gəlir və faiz xərcləri yaradan öhdəliklər üzrə məzənnə gəliri daxildir.

Misal: Alıcı 16.400,00 manat məbləğində borcu vaxtında ödəmədiyinə görə 20% cərimə 3.280,00 manat (16.400,00X 20%) ödəməlidir. Müəssisə 5.210,00 manat dividend gəliri əldə edib.

Misal: “AA” müəssisəsi 10.000 manatlıq avadanlığı “VV” müəssisəsinə dekabr 2009-cu ildə 15.000 manata maliyyə icarəsi ilə verib. İcarənin müddəti 5 ildir. Yaranan fərq -5.000 manat maliyyə faizi gəlirləridir.”VV” müəssisəsi “AA” müəssisəsinə birinci il üçün (2010-cu il) 4.000 manat (2.500 manat əsas borc, 1.500 manat faiz xərci), ikinci il üçün 3.500 manat (2.500 manat əsas borc, 1.000 manat faiz xərci), üçüncü il üçün (2.500 manat əsas borc, 500 manat faiz xərci), dördüncü il üçün 2.500 manat (2.000 manat əsas borc, 500 manat faiz xərci), beşinci il üçün isə 2.000 manat (1.500 manat əsas borc, 500 manat faiz xərci) ödəyəcək.

Bu halda hansı müxəbirləşmələrin aparılmalı olduğuna baxaq:

DT	KT	Məbləğ	Əməliyyatın məzmunu
174	111	10.000	“AA” firması “VV” firmasına maliyyə icarəsi ilə avadanlıq verib. Avadanlıq öz dəyəri ilə silinib.
176	442	5.000	“AA” firması ödəniləcək faiz xərclərini uçota alır
214	174	2.500	Uzunmüddətli qısamüddətli debitor borca silinir
216	176	1.500	Uzunmüddətli qısamüddətli debitor borca silinir
442	542	1.500	Uzunmüddətli gələcək dövrün xərclərindən qısamüddətli xərclərə silinir
223	216	1.500	1-ci il üçün “AA” firmasına “VV” firması 1.500 manat icarə haqqının faiz borcunu ödəyib
223	214	2.500	1-ci il üçün “AA” firmasına “VV” firması 2.500 manat icarə haqqının faiz borcunu ödəyib
542	631	1.500	1-ci ildə maliyyə icarəsi üzrə faiz gəliri uçota alınır





VII. Satışın maya dəyəri

Hesablar planının 7-ci bölməsində xərclər göstərilir. 70-ci maddədə 701Nəli “Satışın maya dəyəri” hesabı uçota alınır. Bura məhsulun (iş və xidmətlərin) satışından gəlirin əldə edilməsi ilə bağlı bütün xərclər daxildir. Xammalın, təkrar satış üçün nəzərdə tutulan malların dəyəri, istehsal heyəti ilə bağlı xərclər, amortizasiya və digər xərclər aiddir. Müvafiq xərclər hesabat dövrünün sonunda istehsal məsrəfləri, yaxud digər hesablardan satışın maya dəyəri hesabına silinir.

Kommersiya xərcləri 71-ci maddədə 711Nəli “Kommersiya xərcləri” hesabında nəzərdə tutulub. Bura reklam, marketing, kommersiya işinə aid aktivlərin amortizasiyası, bu fəaliyyətə aid işçi heyəti ilə bağlı xərclər, həmçinin satışla əlaqəsi olmayan digər təchizat işləri aiddir.

İnzibati xərclər 72-ci maddədə 721Nəli “İnzibati xərclər” hesabında uçota alınır. Müvafiq hesabda idarəetməyə çəkilən bütün xərclər, o cümlədən müdiriyyətin və inzibati heyətin əmək haqları, ofis, nümayəndəlik məsrəfləri, inzibati aktivlərin amortizasiyası və digər xərclər nəzərdə tutulub.

Sair əməliyyat xərcləri 73-cü maddədə, 731Nəli “Sair əməliyyat xərcləri” hesabında uçota alınır. Buraya uzunmüddətli aktivlərin satışından zərərlər, yenidən qiymətləndirmə xərcləri, aktivlərin balans dəyərində azalmalar üzrə düzəlişlər, cərimələr və bunlara oxşar digər ödənişlər, xarici valyuta mübadiləsi xərcləri, şübhəli və ümitsiz borclar, qiymətdən düşmə üzrə zərərlər və digər xərclər aiddir.

Müəssisənin əməliyyatlarının bir hissəsinin satılması nəticəsində əldə edilən zərər 74-cü maddədə 741Nəli “Fəaliyyətin dayandırılmasından zərərlər” hesabında uçota alınır.

Hesablar planının 75-ci maddəsində 751Nəli “Maliyyə xərcləri” hesabı nəzərdə tutulub. Müvafiq hesaba faiz xərcləri, konvertasiya olunan istiqrazlar üzrə faiz xərcləri, maliyyə icarəsi üzrə faiz xərcləri, maliyyə alətlərinin ədalətli dəyərinin dəyişməsi üzrə xərclər və faiz xərcləri yaradan öhdəliklər üzrə məzənnə xərcləri daxildir.

DT	KT	Məbləğ	Əməliyyatın məzmunu
701	204	14.750,00	Satılan hazır məhsul satışın maya dəyərində silinir
701	205	9764,50	Mallar alış qiyməti ilə satışın maya dəyərində silinir
701	202	34675,00	Hesabat dövrünün sonunda istehsal məsrəfləri silinir
801	701	65729,70	Hesabat dövrünün sonunda satışın maya dəyəri zərəre silinir
711	531	10.000,00	Reklam xərci hesablanıb
241-1	531	1.800,00	ƏDV nəzərə alınır
711	431	14.200,00	Xarici şirkət bazarın tədqiqi üzrə marketing xidməti

			göstərib
711	533	7.698,00	Satış şöbəsi işçilərinə əmək haqqı hesablanıb
721	112	4.145,00	Ofis binasına amortizasiya hesablanıb
721	522	4210,20	Müdiriyyətin əmək haqqına uyğun sosial sığorta haqqı hesablanıb
731	111	18.010,00	Avadanlıq satıldıqda ilk dəyərlə silinir
112	731	4.120,00	Amortizasiyanın qalığı nəzərə alınır
741	111	60.000,00	Fəaliyyətini dayandıran sex satıldıqda ilk dəyərlə silinir
741	538	1.200,00	Söküntü işlərini həyata keçirən firmaya kreditor borc yaranıb
751	501	3.220,00	Qısamüddətli bank kreditinə görə faiz ödənilib
731	521, 522, 523, 538, 545	2.000,00	Cərimələr və digər oxşar ödənişlərdən yaranan xərclərə

VIII.Mənfəətlər (zərərlər)

Hesablar planının 8-ci bölməsində mənfəətlər (zərərlər) qeyd edilir. 80-ci maddədə 801Nəli "Ümumi mənfəət (zərər)" hesabı mənfəət (zərər) barədə məlumatların ümumiləşdirilməsi üçün nəzərdə tutulub. Ümumi mənfəət hesablar planının 6-cı bölməsində olan gəlirlərin məbləğindən 7-ci bölmədəki xərclərin cəmi çıxılmaqla müəyyən edilir.

Müəssisə asılı müəssisələrə malik olarsa və ya birgə müəssisənin bir hissəsidirsə, o zaman əldə olunan hər hansı mənfəət (zərər) 81-ci maddədə 811Nəli "Asılı və birgə müəssisələrin mənfəətlərində (zərərlərində) pay" hesabında uçota alınır.

Hesabat ilində müəssisənin fəaliyyətinin son maliyyə nəticələrinin formalaşması haqqında məlumatların ümumiləşdirilməsi üçün 801Nəli hesabdan istifadə edilir.

Balans mənfəəti təsərrüfat əməliyyatlarının və balans maddələrinin qiymətləndirilməsinin sonuncu maliyyə nəticəsi kimi özündə müəssisənin əsas vəsaitlərinin və başqa əmlaklarının, məhsulların (işlərin və xidmətlərin) satışından olan mənfəəti (zərəri), həmçinin qeyri-satış əməliyyatlarından gələn gəlirləri (bu əməliyyatlar üzrə xərclər çıxılmaqla) cəmləşdirir.

Hesabat ilində aşkar edilmiş, lakin keçmiş illərin mənfəətinə aid olan mənfəət, yaxud zərər hesabat ilinin maliyyə nəticələrinə aid edilir. Hesabat dövründə alınmış, lakin gələcək hesabat dövrünə aid olan gəlirlər uçotda ayrı maddə üzrə gələcək dövrlərin gəlirləri kimi əks etdirilir.

Son maliyyə nəticəsi (mənfəət və ya zərər) məhsul (iş və xidmət), digər maddi sərvətlərin satışından əldə edilən maliyyə nəticəsindən və qeyri-satış əməliyyatları üzrə xərc məbləğləri çıxılmaqla əldə olunan gəlirlərdən (zərərdən) ibarətdir.

801Nəli hesabın debetində müəssisənin zərərləri, kreditində isə mənfəətləri əks olunur. Həmin hesabın debet və kredit dövriyyələrinin üzvləşməsi hesabat ilinin son maliyyə nəticəsini göstərir.

Yaranan gəlirlər üzrə məbləğlər hesabat dövrünün mənfəəti kimi 601, 611, 621, 631, 641 Nəli hesabların müvafiq subhesablarının debeti və 801 Nəli hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.

Xərclər üzrə yaranan məbləğ hesabat dövrünün zərəri kimi 801 Nəli hesabın müvafiq subhesablarının debeti və 701, 711, 721, 731, 741, 751, 761 Nəli hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.

DT	KT	Məbləğ	Əməliyyatın məzmunu
601	801	45.000,00	Məhsul, iş və xidmətlərin satışından mənfəət əks etdirildikdə

611	801	17.450,00	Əsas vəsaitlərin, qeyri-maddi aktivlərin, qiymətli kağızların satışından mənfəət əks etdirildikdə
332	801	774,50	İlin sonuna valyuta hesabı üzrə məzənnə fərqi silindikdə
335	801	245,00	Şübhəli borclar üzrə ehtiyatın istifadə olunmamış hissəsi mənfəətə silindikdə
333	801	1.245,00	Ehtiyat və xüsusi fondar hesabına hesabat ilinin zərəri ödənildikdə
801	204	4.520,00	Hazır məhsul üzrə əskikgəlmələr zərəre silindikdə
801	341	6.452,00	İl ərzində istifadə olunmuş mənfəət məbləği silindikdə

IX.Mənfəət vergisi

Təsərrüfat fəaliyyətinin son nəticəsi təsisçilərə dividendlərin ödənilməsi üçün hesabat ilinin bölüşdürülməmiş mənfəətini və ya zərərini müəyyənləşdirməkdir. Əgər müəssisə ili mənfəətlə başa vurubsa, ilk növbədə, ümumi mənfəəti müəyyənləşdirmək, sonrakı mərhələdə mənfəət vergisini hesablamaq, daha sonra isə ümumi mənfəətdən mənfəət vergisini çıxmaq lazımdır. Bu məqsədlə mövcud hesablar planının 9-cu bölməsində Mənfəət vergisi nəzərdə tutulub. 90-cı maddədə 901Nəli "Cari mənfəət vergisi üzrə xərclər" və 902Nəli "Təxirə salınmış mənfəət vergisi üzrə xərclər" hesabından istifadə edilir.

Cari ilin mənfəəti üzrə hesablanmış vergi məbləği "Cari mənfəət vergisi üzrə xərclər" adlı 901Nəli, hər hansı təxirə salınmış vergi öhdəliklərinin cari ilə aid olan hissəsi isə "Təxirə salınmış mənfəət vergisi üzrə xərclər" adlı 902 Nəli hesabın kreditində uçota alınır.

Vergiqoymadan əvvəl mənfəətdən (zərərdən) hesablar planının 901-ci və 902-ci hesablarında uçota alınmış məbləğlər çıxılmaqla mühasibat balansının "Hesabat dövrünün xalis mənfəəti (zərəri) adlı 341 nömrəli hesaba daxil edilir.

DT	KT	Məbləğ	Əməliyyatın məzmunu
901	521	10.000,00	Cari mənfəət vergisi üzrə hesablanıb
902	421	2.000,00	İllik təxirə salınmış mənfəət vergisi yaranıb
801	901	10.000,00	Mənfəət vergisi silinir
801	902	2.000,00	Təxirə salınmış mənfəət vergisi silinir
801	341	28.000,00	Hesabat ilinin xalis mənfəəti silinir
521	223	10.000,00	Mənfəət vergisi ödənilib

Nəzarət sualları:

- 6Nəli Milli Mühasibat Uçotu Standartına uyğun olaraq gəlirlər hansı kateqoriyalara bölünür?
- Əsas əməliyyat gəliri nədir?
- Sair əməliyyat gəliri nədir?
- Fəaliyyətin dayandırılmasından mənfəətlər nədir?
- Maliyyə gəlirləri nədir?
- Kommersiya xərcləri nədir?
- İnzibati xərclər nədir?
- Sair əməliyyat xərcləri nədir?
- Maliyyə xərcləri nədir?
- Məhsul, iş və xidmətlərin satışından mənfəət əks etdirildikdə hansı mühasibat yazılışı tərtib edilir?
- Əsas vəsaitlərin və qeyri-maddi aktivlərin, satışından mənfəət əks etdirildikdə hansı mühasibat yazılışı tərtib edilir?
- İlin sonuna valyuta hesabı üzrə məzənnə fərqi silindikdə hansı mühasibat yazılışı tərtib edilir?

Müstəqil öyrənmə üçün tapşırıqlar:

1. Gəlirlərin, xərclərin və maliyyə nəticələrinin mühasibat və vergitutma məqsədləri üçün uçotunun müqayisəsi.

İstifadə edilmiş ədəbiyyat

1. “Gəlirlər üzrə” kommərşiya təşkilatları üçün 6Nəli Milli Mühasibat Uçotu Standartı
2. “Gəlirlər üzrə” kommərşiya təşkilatları üçün 6Nəli Milli Mühasibat Uçotu Standartının tətbiqi üzrə şərhlər və tövsiyyələr
3. Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və Kommərşiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Q-09 nömrəli 30 yanvar 2017-ci il tarixli qərarı
4. Kərimov A.R. Mühasibat uçotu, vergilər. Bakı, 2015
5. Quliyev V., Fətullayev R., Kərimov A. Beynəlxalq uçot və hesabatə giriş. Bakı, 2015
6. Mühasibat uçotunun əsasları.(beynəlxalq). Dərs vəsaiti. Birinci nəşr- GRBS. Bakı, 2010
7. www.taxes.gov.az
8. www.maliyye.gov.az
9. www.mühasib.az